

# Nizami poeziyasında musiqinin vəsfi

**I**stəkli oxucular! Jurnalın bu sayı ölməz bəstəkarımız Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub. Fikrət Əmirov yaradılığında klassik poeziya nümunələri mühüm yer tutur. Və klassik poeziyadan danışarkən söz və fikir səltənətinin sultanı Nizami Gəncəvi yada düşür. Nizaminin əsərlərinə görə onun dövrünün musiqi sənətinin müxtə-



lif janrlarını, cəmiyyətin həyatındaki rolunu, şairin özünün musiqiyə olan münasibətini öyrənmək mümkündür. Dahi şairimiz muğam, nəğmə, səs çalarları və çalğı alətlərinin adlarını yalnız qafi yə sözləri kimi deyil, onlardan qəhrəmanlarının və eləcə də onun özünün əqidəsinə, fikirlərini, hissələrini, duyğularını, cəmiyyətə olan münasibətini şərh etmək üçün istifadə edib. Həmin nümunələrdən bəzilərini seçib diqqətinizə çatdırırıq.

Nəkisa oxuducadugar kimi,  
«Rəhavi» üstündə köklədi simi.

\*\*\*

Bitdi nəkisanın çənglənəğməsi,  
Bərbədin setarı qaldırdı səsi.  
Bir məst aşiq kimi saza vurdub əl,  
"Uşşaq" pərdəsində oxuduq qəzəl.

\*\*\*

Dünyanı bürüyüb asiman kimi  
Barbəd gətirmişdi təvana simi.

Nəğməylə dostlara şəfa verirdi,  
Xəstə ürəklərə şəfa verirdi.  
Qalxıb ucaldıqca udunun səsi,  
Hər teli çalırdı Davud nağməs.  
Zəngülə xoş səslə axıb gedirdi,  
Nəfəsi İsa tək can bəxş edirdi.

\*\*\*

Qəmi dağtsan deyə sevincə gülləs qatdı,  
Zöhrəni göylər üçün sən çalğıçı yaratchı.

\*\*\*

Pərdəsiz könülləri kənardan sec, uzaqlaş!  
Sirri olmayan sözü dinləmə heç, uzaqlaş!  
...Pərdəlison, elini uzatma başqa yerdə,  
Bu pərdənin dəlinə uyma yad ahənglərə.

\*\*\*

Eşqsız bir adam bir neydir – qısqı,  
Yüz canı olsa da, ölüdür artıq.

\*\*\*

Çalğıçını sazdan ayırdılar,  
Sən səbr eyləyərək batmadın yasa.  
Sənə Barbəd adlı çalan verərlər,  
Dönər məclisində şərbətə zəhər.

**1141-1209**

İpək tel çənglərdə dəstgah çalanlar  
Açıdlar üzəkdə, könüldə nə var.  
Pehləvi nəğməsi axıb her yana  
Bir yanğın salmışdı daşın bağırına.  
Kaman Musa kimi yanır, inləyir,  
Çalan xanəndəni durub dinleyir.  
Oxuyan bir gözəl qəzəl başıladı,  
Bu kefi, işratı çox alçıqladı.

\*\*\*

Nəğməsiz bir udum badə içməzdı,  
Çələgsiz, rəqssiz günü keçməzdı.  
Nə qədər az versa bir oxuyana  
Xəzinə verərdi hər bir dastana.

\*\*\*

Səsləndi nağara (kus), şeypur  
(nay) dərindən,  
Sanki yer oynadı göytək yerindən.

\*\*\*

Barbəd üçtellini (seta) çalırdı çox xoş,  
Ayiqkən hər kəsi edirdi sərxoş.  
Nikisa çəngiyilə tufan edirdi,  
Ərganun telini dilləndirdi.

\*\*\*

Barbəd (rud) nəğməsin hifzidi, durdu,  
Nikisa mızrabı (çəng) tellərə yurdu.  
Hesari adlanan incə pərdədən  
Bela bakırələrin çıxdı pərdədən.

\*\*\*

Hə ömür sür ki, doqquz pərdədə  
Sənə aşkar olsun doqquz pərdə də.

\*\*\*

Gecələr eşqinə o yanan Şirin,  
Nay və ney səsinə oyanan Şirin.

Müğənni düzəldib saz (rud) pərdəsini,  
Hər dəfə qaldırır bir nəğməsini.  
Müxtəlif nəğmələr, müxtəlif pərdə  
Birləşsə xoş ahəng çıxar bir yerda  
Dəstə-dəstə durmuş türfə görələr,  
Dillərdə Nizami yazan qəzellər.  
Bir şirin avazla hər oxuyurlar,  
Çəngi yarasına məlhəm qoyurlar.

\*\*\*

Sən haman pərdəni axtarsan əgər,  
Bil ki, öz pərdən də yadından gedər.  
Çalıb oxumaqda Barbəd olsan da,  
Pərdəsiz bu saza toxunma əsla.

\*\*\*

Bir çəngi utmasa nəğməye ahəng (rud),  
Nəğmə calınsa da tez kosişər.

\*\*\*

Dinib danışdırıqca o qoşa sazlar  
Qəndi simlərdən gözləvərlər.  
Rudla song (və rübab) çalsa da iki nəğməkar  
Bir qəlbin səsini (ahəng) verirdi onlar.

\*\*\*

Təbil (nağara, kus) nərələri (nay)  
Gəldikcə bəzən,  
Ölünün qalbi də qopur yerindən.

\*\*\*

Neçə birfərsə bir bəm ilə zil,  
Birləşən carımız ayrılan deyil.  
Zille bəm olmasa, çəng çalan bir kəs,  
O çəngdən sədalar çıxara bilməz.

Tərtib etdi:  
Dilsad TAHİRQIZI